

**Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana
Sistemi**

Canlanır hər qarış çöl Sumqayıtda,
Xariqələr yaradır el Sumqayıtda!
Boy atır zavodlar, səslənir zəfər,
Axır bol metaldan sel Sumqayıtda!

Nə gözəl şəhərdir, xoşdur baxışı.
Bakıya qardaşdır, durub yanaşı
Şöhrəti-qüdrəti dillərdə dastan,
Onunla fəxr edir, mərd Azərbaycan.

Baxdıqca hər yana qəlbə xoş gəlir,
Səadət nəğməsi göyə yüksəlir.
Bu gözəl şəhərin, bu gözəl yerin,
Qoymuş təməlini qəhrəman elim!

**Sumqayıtın şəhər statusu almasının 70 illiyi
münasibətilə kitabın, mütaliənin təbliği üzrə ən
yaxşı mədəni-kütləvi iş uğrunda şəhər baxış-
Müsabiqəsinin keçirilməsi haqqında**

Əsasnamə

2018

Sumqayıta şəhər statusu verilməsinin 70 illik yubileyinə həsr olunmuş kitabın, mütaliənin təbliği istiqamətində ən yaxşı mədəni-siyasi iş uğrunda şəhər Baxış-Müsabiqəsinin keçirilməsi haqqında

Əsasnamə

Ümumi müddəalar

2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 ili tamam olur. Keçən bu müddət ərzində Sumqayıt zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilmişdir. Addım-addım böyüyən, mərtəbə-mərtəbə ucalan gənclik şəhəri təkcə iqtisadi sahədə, quruculuq işlərində deyil, habelə mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə də güclü inkişafa, tərəqqiyə nail olmuş, sumqayıtlıların gündən-günə çiçəklənən arzular şəhərinə çevrilmişdir.

Baxış-Müsabiqə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir.

Bu Əsasnamə yubiley ərəfəsində kitabın, mütaliənin təbliği istiqamətində ən yaxşı mədəni-siyasi iş uğrunda keçiriləcək baxış-müsabiqənin məqsədlərini, təşkilini, onun keçirilməsi şərtlərini, proqramını müəyyən edir.

Müsabiqənin məqsədi:

- Şəhər əhalisinin bütün təbəqələri arasında mütaliə və məlumat mədəniyyətinin yüksəldilməsi və fəallığının artırılması;
- Sumqayıtın dünəni və bu günü haqqında oxucu –istifadəçilərə daha çox informasiya çatdırılması;
- İştirakçıların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi;
- Kitaba, mütaliyəyə, meyl və marağın artırılması;

Müsabiqənin təşkili:

- Müsabiqənin təşkilatçısı Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemidir.
- Müsabiqədə Sumqayıt şəhər MKS-ə daxil olan kitabxanaların əməkdaşları və oxucuları, fəal və yaradıcı gənclər, yeniyetmələr və kiçik yaşlılar iştirak edə bilər;
- Baxış-Müsabiqənin Sumqayıt Regional Mədəniyyət İdarəsinin köməyi və dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin keçirilməsi şərtləri:

- Müsabiqəyə təqdim olunan tədbirlər Komissiya tərəfindən nəzərdən keçirilir. Tədbirin növündən asılı olaraq mövzu aktuallığına, əhatəliliyinə, rəngarəngliyinə, auditoriyada, iştirakçılarda oyatdığı təəssürat baxımından daha çox fərqlənən tədbirlər seçilir və qiymətləndirilir.
- Keçirilən tədbirlər Komissiyaya foto şəkillər, video çəkiliş və ya əyani olaraq təqdim oluna bilər.

Baxış-müsabiqənin proqramı:

- "Sumqayıt şəhərinin yaranma tarixi; dünən və bu gün"
- **"Kitab tutan əllərin sönməz olur çırağı"** devizi altında oxucu konfransları, dəyirmi masalar, açıq havada, müxtəlif müəssisə və təşkilatlarda səyyar sərgilər keçirilməsi;
- **"Sizinlə fəxr edirik"** - Şəhərimizin qurucuları, veteranları, elm, mədəniyyət və ədəbiyyat fədailəri ilə görüşlərin, ədəbi-bədii gecələrin təşkili;
- **"Sözdən incə, kəsərli heç nə yoxdur həyatda"** - Sumqayıtlı yazarların kitab

təqdimatı və müzakirələri, görüş və imza günlərinin keçirilməsi;

- **Foto sərgi** - "Sumqayıt kadrlarda" - Yaradıcı oxucuların fərdi sərgisi;
- **Rəsm müsabiqəsi**- "Sumqayıt balaca rəssamların gözü ilə"
- **"Kuklaların dili ilə"** – Uşaqlar üçün nağıl – tamaşaların təşkili;
- **"Mən biləni sən də bil"** – Uşaqlar üçün viktorinalar, intellektual oyunların keçirilməsi;

Keçirilmə müddəti:

- 2018-ci ilin noyabrında start verilən Baxış–Müsabiqəyə 2019-cu ilin dekabrında yekun vurulacaqdır.